

Gülər Sabir qızı Abdullayeva<sup>2</sup>

## SEYX QALİB DİVANINDA MƏHƏMMƏD FÜZULİ ŞEİRİNƏ YAZILAN TƏXMİSLƏR

XVIII əsr böyük Türk şairi Şeyx Qalibin poeziyaya gəldiyi dövr Osmanlı ədəbiyyatının mədəniyyətinin dünyaya meydan oxuduğu bir dönmə təsadüf edir. Bu dönmə özündə mühüm hadisələri və görkəmlə səxsiyyətləri yaşatmaqla tarixdə iz qoymusdur. Dövrün ən mühüm hadisələrindən bir kimi Osmanlı imperatorluğunun apardığı müharibə və islahatları, o dövrda yazış-yaradan şairləri, onların qoyub getdiyi zəngin irsi göstərmək olar. Tarix bununca Osmanlı hakimiyyətinin uzunmürlü olmasında bu hadisələrin öncəli rolü olmuşdur. Bu zaman keşimində yazış-yaradan şairlərin meydana gəlməsində və onlara yaradılan şərait, təminat Osmanlı hakimiyyətinin xeyirxahlığından xəbər verirdi.

Məhəmməd Füzuli XVI əsr Azərbaycan ədəbiyyatının və dilinin inkişafında rüüstəsənə rol olnur, həm də özündən sonra, dünya ədəbiyyatının inkişafına böyük tökan vermişdir. Onun təsiri həm də türk dünyasında görkəmlə şairlərin yetişməsində öncəli rol oynamışdır. Özünəməxsüs yaradıcılıq yolu keçən sənətkar böyük işə sahibidir. Həm Füzuli, həm də Şeyx Qalib yaradıcılığında forma, məzmun cəhətdən onları birləşdirən ortaq cəhətlər var. Bu iki sənətkar birləşdirən bir ortaq cəhət varsa, o da məhəbbət, eşq mövzusudur. İlahi eşqi sonsuz məhəbbətə tərənnüm edən bu şairlər dünyəvi eşqin azablarını dadmış, tale yüksü bir həyat yaşamaqla ruhi sərsintilərini şəirə çevirə bilmışlar. Bu haqqda H. Arası şairin öz sözləri ilə bağlı yazar: "Nəzm fənlərinin şəhərlərinin fəth etmək üçün söz bayraqını qaldırdım. Allaha şükr ki, müxtalif dillərin açarı ilə nəzm fənninin qapılarını açmağa başladım. Hansı qapıya çatdim, onu arıflərinin üzünə qədüm" (1, s. 13).

Bu şairlər qəzel janının ölməz nümunələrinin yaratmış, bu janrıda yazınaq onların zövqlərinə uyğun gəldiyi üçün özlərinin duygı və düşüncələrin orada daha ətraflı əks etdirə bilmişdir. Qəzəl böyük dəyər verən Füzuli bu janrı dövrünün düşünen adamlarına şəfa bağışlanan bir nemət "sofabaxşı-əhliləzər" olduğunu yazar. Şair qəzel yazmaq həm də "gülü-bustani-hünər" (hünər bostanının güllü) deyərək vəsf edir. Bu şairlər gərə qəzel yazınaq sadəcə əyləncə, ötəri duyğuları əks etdirən bir hal deyil, o, hikmət sahibinin lirik duyğularının, ruhi aləminin əksidir. O dövrə qəzel yazmaq şairin qüdrətini artırır, ona söhret getirirdi. Füzuli türk divanının əvvəlində yazar:

Qəzəl bildirir şairin qüdrətini,

Qəzəl artıru nazımın söhretini.

Köñül, gərci aşara çox rəsm var,

Qəzəl rəsmi et cümlədən ixtiyar.

Qəzəl de ki, maşhuri-dövran ola,

Oxumaq da, yazmaq da asan ola (2, s. 9).

Bildiyimiz kimi Füzuli sözünün schri orta əsərlərdə demək olar ki, bütün dünyayı özünə valeh etməkdə idi. Bu böyük sənətkarın təsir dairəsi get-gedə artaraq ətrafına coxlu təqibçilər və təbligatçılar toplamaqdə davam edirdi. Özündən sonra demək olar ki, bütün türk dünyası onun yaradıcılığına bağlanmışdır. Böyük türk şairi Tofiq Fikrət məşhür "Füzuli" şeiri ilə təkçə türk seir əhlini deyil, sanki bütün yer üzünün Məhəmməd Füzuliyyə olan məhəbbətini əks etdirmişdir. Türk dünyasında bu ölməz şairin məhəbbət mövzulu qəzəllərini bilməyən yoxdur.

Məhəmməd Füzuli şeiri XVI əsrdən sonra Türk dünyasına poeziyasına güclü təsir göstərmiş. Xəyalı, Bağı, Nədim, Nicati və Şeyx Qalib kimi sənətkarlar ondan bəhrələnərək yazış-yaradımlar.

Şeyx Qalib yaradıcılığında, xüsusilə "Hüsн və Eşq" məsnəvisində Azərbaycan şairlərini məhəbbətə yad edilməsinin özünəməxsüs yeri var. Bütün bunlar Şeyx Qalibin sənətkarlarla olan məhəbbətinin sonsuz ifadəsidir. Onun divanında Məhəmməd Füzuli ilə bağlı üç təxmiş var. Bildiyimiz kimi təxmis beslik deməkdir. Bu beslikdə, yəni təxmis yaran şair əvvəlcə özüntün 3yazdığı misrasını, sonra isə təxmis yazdığı şairdən iki misra ora əlavə edərək verir. Son bəndə isə ənənəvi olaraq hər iki şairin adı hörmətlə şəkilir. Hörmət əlaməti olaraq təxmis kimə ithaf olunursa, onun adı birlinci qeyd olunur. Bu məqalədə biz Şeyx Qalib divanında Məhəmməd Füzuliyyə yazılan təxmislərin ikisi üzərində dayanacaqıq.

Şeyx Qalib divanında I təxmis belə adlanır "Təxmissi qəzəli nəfisi Məhəmməd Füzuli Bağdadi rəhməttullahı əleyh". Seirin adından göründüyü kimi şair Məhəmməd Füzulinin Bağdad elində olduğunu dilə goritməklə onun Bağdadda yaşayış - yaratdığı, türk dilində şeirlər yazması haqqında məlumatı varmış. Bütün bunlar həm də böyük zakaya sahib olan Şeyx Qalibin Füzulinin onun şeirlərini əzberdən bildiyini də biza anladır. Buradan o da aydın olur ki, böyük istedad sahibi olan şair Füzülü kimi maşhur bir döhüya təxmis yazmaq dərəcəsində istedadı malik olmuşdur. Haqqında söz açığımız təxmisin birlinci bəndi belədir:

Məni ol mah giriftar bilibdir, bilirəm,

Fikri zülfilə şəbim tar bilibdir, bilirəm.

Necadır xatır bimər bilibdir, bilirəm.

Yar hali dilimi zar bilibdir, dilirəm.

Dili zarında nə var bilibdir, bilirəm (3, s. 290).

Təxmisin birlinci misrasında şair gözəlin, məşqəninin aşiqin dərdindən, yəni halından xəbərdar olduğunu bildiyini bəyan edir. Onun fikri ilə gəcəsinin tar-mar, darmadağın olduğunu, onun sevgisi yolunda bimər olmasından xəbərdar olduğunu, bildiyini dilə gorir. Adı çəkilən təxmisdə Füzuli də yarının halından xəbəri olmasına, üryəsinin nadən zar olmasına bildiyini deyir. Təxmisin 3-cü bəndində Qalibin öz fikirlərini poetik əks etdirməsi ilə, Füzuli fikri üst-üstə

<sup>2</sup> AMEA Nizami Gəncəvi adlı Ədəbiyyat İnstitutu Türk xalqları Ədəbiyyatı şöbəsinin dissertantı, guler32114@gmail.com

düşür. Təxmisin sonrakı bəndində şair fikirlərini belə ifadə edir:

Bu deyildir təvri vəfa neylərim izhar olmaz,  
Şahən məndə nitəz ol deyi azar olmaz.  
Deməzəm niyçün uşşaka vefadar olmaz.

Yar eğyar bilibdir ki mənə yar olmaz,  
Mən dəxi anı ki eğyar bilibdir, biliram (3, s. 290).

Adı çökilən təxmisin son bəndində Füzulinin məhəbbətə yad edən şair deyir:

Əsəda, eyləyəməm doğrusu mən tərk iədəb,  
Deməzəm söylə nadəndir bu tacəhlüt bu qəzəb.  
Hər işi hikməti hər təvri kəramətdir həp

Yar həm səhbətim olmasa, Füzuli, nə əcəb.

Özüne səhbətimi ar bilibdir, biliram (3, s. 290).

Şair özüntün şeir mülkündə adəbini tərk etmədiyini, aşiqin nadən belə qəzəbləndiyini, hər işdə bir kəramətin olmasına, sevgilisi ilə danışanda, səhbət osnasında Füzuli qəzəllərinən istifadə etməsinə özüna bəzən ar bildiyini deyir. Təxmisindən görüntüyündə kimi Şeyx Qalib özünün Məhəmməd Füzuli soyiviyəsinə hələ də galib çatmadığını, onun şeirləri yanında özüñükürlərin bəzən kiçik olmasına söyləməkdən çəkinmir. Bu da böyük şairin səmimiyyətdən xəber verir. Məhəmməd Füzuli ırsına döründən bələd olan Şeyx Qalib könlü dünyasında ona minnatdarlıq hissi edir.

Şeyx Qalibin II təxmisini "Taxmis qəzəli digəri Füzuli Bağdadı rəhmətullahı əleyh" adlanır. Şair bu təxmisini Məhəmməd Füzulinin "Nədir" rədifi qəzəlinə nəzirə olaraq yazılmışdır. Təxmisin I bəndi bələdir:

Sorma məndən məsrəbi rindəni bıparva nədir?

Mətləbəni mətləbəni vadi sevda nədir?

Təvri mestani şərəbi nərgizi şəhla nədir?

Öylə sərməstən ki idrak etməzəm dünya nədir?

Mən kiməm saki olan kimdir meyü sabha nədir? (3, s. 291)

Şair bu bənddə məclis əhlini ondan sevdasının, mələbinin nə olduğunu, şərab əhlinin gözlərinin nadən məst olduğunu sormasını deyir. Məhəmməd Füzuli issa deyir ki, eşq əlindən elə sərməst olmuşam kii, özümün kim olduğunu, hətta dünyaya niyə gəldiyimi, dünyani belə dərk etmürəm.

Çarxdan tabi hünər pira için kam istərəm,

Özgə nakamın ki ol rüvəa içiñ kam istərəm.

Kalıri bi dindən Mevla işin kam istərəm.

Gərçi canandan dili şeyda içiñ kam istərəm,

Sorsa canan bilməzəm kamı dili şeyda nədir (3, s. 291).

Bu taxmisdə mülliif omonim olan "kam" sözü vasitəsilə cinas yaratmaqla şeirin gözləliyini və təsir gücünü artırılmışdır. Birinci misradakai "kam" sözü "ağzı" mənasını daşımaqla həm məcazi, həm də həqiqi anlam ifadə edir. İkinci misradakı "kam" ifadəsi "kam almaq", "qısas almaq" və s. mənasını eks edir, üçüncü misradakı "kam" sözü" arzu, dilək, məqsəd, məram anlamı kəsb edir. Çərxi fələkdən, yəni yaradandan hünər sahibi olan pirani qocalar üçün ağzı istəyirəm, yəni onların yerinə danışmaq və yemək istəyirəm, bu mənədə onların ağızları olmaq istəyirəm. Böyük yaradandan manı rüvəy edənlərdən qıisas alması sağ ikişən onların bələlərini görüb kəm almaq diləyirəm. Azığın və kafırlar, dindən dönlənlər üçün Allahan onları bağışlaşmasını, onların haqq yoluna qayıtmaları üçün xeyirli yolların açılmasını diləyirəm, dua edirəm.

Şeyx Qalibə rəğmən Məhəmməd Füzuli issa "mən canandan ürəyi eşq əlindən giryan olan yar üçün arzu, dilək istəyirəm. Məndən ey sevda əhli, sorma ki, ürəyi giryan olub aləmə səs salan nədir" deyir.

Təxmisin son bəndində:

Nəqqi ömrürüm dəyişdinsə əger dağı qəmi  
Lövhə sinəndən silərsən naksı qeydi mərhəmi  
Tabi Qaliba həmən saat qılırsan həm dəmi

Ahu fəryadin Füzuli incidibdir aləmi

Gər bələyi eşq ilə xoşdur isən qovğa nədir (3, s. 291).

Bu bənddə şair deyir ki, sənə verilən ömrürün qəmən, qıssə ilə keçirməyə dəyişdinsə, sənin taleyinə yazılın mərhəməti o lövhədən sildiñsə, deməli, o saat Qalibə sən də həmdəm oldun. Şair burada özüntün keşməkeşli həyatını da dila götürir və oxucuya az da olsa məlumat verir.

Füzuli "Ey eşq əhli, ah fəryadım bütün aləmi tutub, əger bu hal sənə xoş galırsə, onda qovğa etməyin mənası nədir?" deyə sorur.

Hər iki şairin yaradılığında təxmis janının özünəməxsusluqları var. Apardığımız müqayisələr onu bir daha göstərir ki, istor Füzuli, istorədə Qalib bu janının xüsusiyyətlərini derindən bilmış və ondan məharətə yaranmışlar.

Şeyx Qalibin divanını araşdırarkən Azərbaycanın mühacir şairlərinən onun Süruri arasında mənəvi bir yaxınlıq əlaqəsinin olduğunu görürük. Süruri XV əsrin sonu XVI əsrin əvvəllərində yaşayıb yaradın bir hürufi şair olmuşdur. O,

yaradılığında Nasimi ənənələrini davam və inkişaf etdirmişdir. Hürufi görüşlərini daha geniş şəkildə inkişaf etdirən şair Səfəvilərin hakimiyyəti zamanında fəaliyyət dairəsinin geniş əraziləri əhatə etdiyi məlum olur. Süruri ömrünün bir hissəsini səfəvilər sarayında keçirmişdir. O da məlumudur ki, Şah İsmayıllı hakimiyyətə galəndən sonra saraya türk dilində yazış yaradın sənətkarları davat edirdi. Onların arasında Süruri də var idi. Süruri hürufiliyi təbliğ etdi, məhəbbət mövzusunda yazdığı qəzəllərə daha çox səhər qazanmışdır. Süruri öz zamanında daha çox Füzuli yaradılığına təsir etmiş, müasirləri də şairin yaradılığından bəhrələnmişlər. Onun hürufi qəzəllərinin dili na qədər ramz və simvollarla, ərəb - fars tərkibləri ilə zəngin idis, aşiqən qəzəllərinin dili müsiki dili qədər sadə və oxunaqlı idi. Onun:

Ta müənəbər kakültün xurşida salmışdır komand,

Bağlılış boynumu zənciri zülfün band-band.

Ənbərəşən zülf ilə irmək dilər cano könlü,

Allah-Allah, nə uzaq cövdəy düşmüş dördmənd (4, s. 309).

Sultan Səlim ilə Səfəvilər arasında baş verən müharibədə, yəni Sultan Səlimim Təbrizə hücumu orada yaşayıb yaradın sənətkarları saraydan uzaqlaşmasına səbəb oldu. Onlardan bozuları Türkiyəyə mühacirət etdilər, bozuları başqa ölkələrə üz tutdular. Türkiyəyə mühacirət edənlərin arasında Süruri də var idi. Ömrünün sonuna kimi Türkiyədə mühacirətə yaşıyan şairin yaradılığında bəhrələnmişlərdir. Bəhrələnmişlərdir. Onun hürufi qəzəllərinin dili na qədər ramz və simvollarla, ərəb - fars tərkibləri ilə zəngin idis, aşiqən qəzəllərinin dili müsiki dili qədər sadə və oxunaqlı idi. Onun:

XVIII əsr Türk ədəbiyyatının görkəmli şairi Şeyx Qalib özüntün yaradığı divanında ənənədən bəhrələnmə prinsiplərinə sadıq qalaraq, səflərinin adını eh tiramlı yad etmişdir. Onun divanında təkəc Türk şairləri deyil, azərbaycanlı şairlərin adını hörmət və eh tiramlı anması, onlardan yaradılığının boyu öyrəndiyini etiraf etdir. Şeyx Qalib divanında və "Hüsün və Eşq" əsəribə Şəms Təbrizi, Nizami Gəncəvi, Fəridəddin Attar, Sultan Vələnd, Əlisir Nəvai, Məhəmməd Füzulini, Saib Təbrizi, Süruri, İbrahim Güşəni və s. haqqında məhəbbətə söz açır. Divandan o da bəlli olur ki, Şeyx Qalib adını hörmətə çəkdiyi şairlərin bəzilərinə ayrıca nazirələr, bəzilərinə isə təxmisler, bəzilərinə qosıdlar yazmışdır.

## ƏDƏBIYYAT

1. Füzuli. Seçilmiş əsərləri. Tərtib edən: M. Sultanov, redaktoru: H. Arası. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1958. 350 s.

2. Məhəmməd Füzuli. Seçilmiş əsərləri. (Tərtib və müqədimə: Əkəm Cəfərindir). Bakı: Yayıçı: 1984. 268 s.

3. Şeyx Qalib. Divanı. Hazırlayan: Naci Okcu. İbaskı: Ankara. Dinyət Vəkfi yayınları, 2011. 958 s.

4. Azərbaycan Ədəbiyyatı tarixi. Azərbaycan CCR Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutu. Bakı, 1960. 309 s.

Açar sözlər: Şeyx Qalib, Məhəmməd Füzuli, məbəbat şair, qəzəl, taxmis

**Ключевые слова:** Шейх Галиб, Мухаммад Физули, храмовый поэт, газель, тахмис

**Keywords:** Sheikh Ghalib, Mohammad Fuzuli, temple poet, gazelle, takhmis,

## Тахмисы, посвященные стихам Мухаммада Фузули в диване Шейха Галиба

### Резюме

Muhammad Fuzuli сыграл исключительную роль в развитии азербайджанского языка и литературы в XVI веке, а также дал большой толчок дальнейшему развитию мировой литературы. Его влияние сыграло важную роль и в развитии выдающихся поэтов тюркского мира. Художник, прошедший уникальный творческий путь, имеет огромное наследие. И у Fuzuli, и у Шейха Галиба есть общие черты, объединяющие их по форме и содержанию. Если между этими двумя художниками есть что-то общее, то это предмет любви. Оба поэта, воспевавшие божественную любовь как бесконечную, испытывали страдания мирской любви и смогли превратить свои эмоциональные потрясения в поэзию, испив сполна чашу судьбы.

В диване Шейха Галиба есть три тахмиса, посвященные Muhammadu Fuzuli. Как известно, тахмис означает пятистишие (квинтет). В этом квинтете поэт, сначала пишет три стиха о себе, а затем добавляет два стиха поэта, которому посвящает тахмис. В последнем абзаце традиционно упоминаются имена обоих поэтов. В знак уважения первым упоминается имя человека, которому посвящен тахмис. В этой статье мы сосредоточимся на двух тахмисах, посвященных Muhammadu Fuzuli в диване Шейха Галиба.

## Takhmises Dedicated to the Verses of Muhammad Fuzuli in the Divan of Sheikh GHalib

### Summary

Muhammad Fuzuli played an exceptional role in the development of the Azerbaijani language and literature in the XVI century, and also gave a great impetus to the further development of world literature. His influence played a role in the development of the outstanding poets of the Turkish world as well. An artist who has gone through a unique creative path has a huge legacy. Both, Fuzuli and Sheikh Ghalib have common features that unite them in form and content. If there is something in common between these two artists, it is an object of love. Both poets, who praised divine love as infinite, experienced their emotional turmoil in poetry, having drunk the cup of fate in full.

Sheikh Ghalib's divan has three takhmises dedicated to Muhammad Fuzuli. As you know, takhmis means the quintet. In this quintet, the poet first writes three verses about himself, and two verses of the poet, to whom the takhmis is dedicated. The last paragraph traditionally mentions the names of both poets. As a sign of respect, the name of the person to whom the takhmis is dedicated comes first. In this article, we will focus on two takhmises dedicated to Muhammad Fuzuli in Sheikh Ghalib's divan.

РЕЙЧИ: дос. S. Abbasova